

"Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi Qaydası"nın təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

"Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli, 156 nömrəli Fərmanının 1.18-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti **qərara alır**:

1. "Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi Qaydası" təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

Bakı şəhəri, 21 yanvar 2010-cu il
12

Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2010-cu il 21 yanvar tarixli 12 nömrəli qərarı ilə
təsdiq edilmişdir

Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi

QAYDASI

1. Ümumi müddəalar^[1]

1.1. Bu Qayda "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun 27.3-cü maddəsinə əsasən hazırlanmışdır və təhsilin hər hansı pilləsini və səviyyəsini müxtəlif səbəblərdən başa vurmayan şəxslərə arayışın verilməsi qaydasını tənzimləyir. Arayış təhsilin müvafiq pillələrini və səviyyələrini müxtəlif səbəblərdən başa vurmayan şəxslərin (yetkinlik yaşına çatmadıqda, valideynlərinin və ya digər qanuni nümayəndələrinin) müraciətləri əsasında verilir.

1.2. Ümumi orta və tam orta təhsil səviyyələri üzrə müvafiq sinfi bitirdikdən sonra təhsilini davam etdirməyən və ya hər hansı dərslərdə dərslərin məşğələlərində iştirak etmədiyi üçün fənn (fənlər) üzrə biliyi qiymətləndirilməyən və ya *buraxılış imtahanında iştirak etməyən, yaxud tam orta təhsil səviyyəsində fənn (fənlər) üzrə illik qiyməti "2" olduğu üçün yekun attestasiyaya buraxılmayan* şəxslər ümumi təhsil pilləsini başa vurmamış hesab edirlər.^[2]

1.3. Müvafiq kursu bitirdikdən sonra təhsilini davam etdirməyən və ya hər hansı dərslərdə dərslərin məşğələlərində iştirak etmədiyi üçün ümumtəhsil fənni (fənləri) üzrə biliyi qiymətləndirilməyən, habelə tədris planında nəzərdə tutulmuş fənlər (peşə liseylərində ümumtəhsil fənləri istisna olmaqla) üzrə attestasiyadan və yaxud yekun attestasiyadan keçməyən, habelə istehsalat təcrübəsi və təlimlərdə iştirak etməyən şəxslər *peşə* təhsilini başa vurmamış hesab edirlər.^[3]

1.4. Tədris planında nəzərdə tutulmuş fənn (fənlər) üzrə attestasiyadan və yaxud yekun attestasiyadan keçməyən şəxslər orta ixtisas təhsil pilləsini başa vurmamış hesab edirlər.

1.5. Tədris planında nəzərdə tutulmuş fənn (fənlər) üzrə tələb olunan kreditləri qazanmayan və yaxud yekun attestasiyadan keçməyən şəxslər ali təhsilin müvafiq səviyyələrini başa vurmamış hesab edirlər.

2. Ali təhsil pilləsinin bakalavr və magistr səviyyələri üzrə müxtəlif səbəblərdən təhsilini başa vurmayan şəxslərə arayışın verilməsi qaydası

2.1. Ali təhsil pilləsinin səviyyələri üzrə təhsilini başa vurmayan şəxslərə onların müraciətindən sonra 5 gün ərzində bu Qaydanın 1 nömrəli əlavəsində verilmiş formaya uyğun arayış verilir. Arayışda hər bir semestr üzrə tələbənin dinlədiyi fənlər (kreditin qazanılıb-qazanılmadığından asılı olmayaraq) barədə məlumatlar verilir.

2.2. Arayışlar qoruyucu nişanı olan xüsusi kağızda çap olunur.

2.3. Arayış blankları Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən çap etdirilir və ali təhsil müəssisələrinə *həmçinin Azərbaycan Milli Elmlər Akademiyasına (bundan sonra - AMEA)* onların müraciəti əsasında verilir.^[4]

2.4. Arayış blankları Azərbaycan Respublikasının Təhsil Nazirliyində *ali təhsil müəssisələrində və AMEA-da* ciddi hesabat sənədi kimi saxlanılır.^[5]

2.5. Korlanmış arayışlar blankları ciddi hesabat sənədi kimialı *təhsil müəssisələri və AMEA* tərəfindən müvafiq qaydada aktla silinir.^[6]

2.6. Arayışların verilməsi üçün *ali təhsil müəssisələrində və AMEA* qeydiyyat kitabı açılır. Qeydiyyat kitabına aşağıdakı məlumatlar daxil edilir:

- qeydiyyat nömrəsi;
- arayış verilən şəxsin soyadı, adı, atasının adı;
- arayışın seriyası və nömrəsi;
- arayışın verilmə tarixi;
- arayışı alan şəxsin imzası.

2.7. Arayışlar əlyazma və ya elektron formada qara şriftlə doldurulur.

3. Orta ixtisas təhsili pilləsini müxtəlif səbəblərdən başa vurmayan şəxslərə arayışın verilməsi qaydası

3.1. Arayış orta ixtisas təhsilini müxtəlif səbəblərdən başa vurmayan şəxslərin (yetkinlik yaşına çatmadıqda, valideynlərinin və ya digər qanuni nümayəndələrinin) müraciətləri əsasında verilir.

Orta ixtisas təhsilini başa vurmayan şəxslərə onların müraciətindən sonra 5 gün ərzində bu Qaydanın 2 nömrəli əlavəsində verilmiş formaya uyğun arayış verilir.

3.2. Arayışda təhsilalanın dinlədiyi fənlər (kreditin qazanılıb-qazanılmadığından asılı olmayaraq) barədə məlumatlar hər bir semestr üzrə verilir.

3.3. Arayışlar qoruyucu nişanı olan xüsusi kağızda çap olunur.

3.4. Arayış blankları Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən çap etdirilir və orta ixtisas təhsili müəssisələrinə onların müraciəti əsasında verilir.

3.5. Arayış blankları Azərbaycan Respublikasının Təhsil Nazirliyində və orta ixtisas təhsili müəssisələrində ciddi hesabat sənədi kimi saxlanılır.

3.6. Korlanmış arayış blankları ciddi hesabat sənədi kimi orta-ixtisas təhsili müəssisəsi tərəfindən müvafiq qaydada aktla silinir.

3.7. Arayışların verilməsi üçün orta ixtisas təhsili müəssisəsində qeydiyyat kitabı açılır. Qeydiyyat kitabına aşağıdakı məlumatlar daxil edilir:

qeydiyyat nömrəsi;

arayış verilən şəxsin soyadı, adı, atasının adı;

arayışın seriyası və nömrəsi;

arayışın verilmə tarixi;

arayışı alan şəxsin imzası.

3.8. Arayışlar əlyazma və ya elektron formada qara şriftlə doldurulur.

4. Peşə təhsili müəssisələrində müxtəlif səbəblərdən təhsilini başa vurmayan şəxslərə arayışın verilməsi qaydası ^[7]

4.1. Arayış *peşə* təhsili pilləsini müxtəlif səbəblərdən başa vurmayan şəxslərin (yetkinlik yaşına çatmadıqda valideynlərinin və ya digər qanuni nümayəndələrinin) müraciətləri əsasında verilir. ^[8]

Peşə təhsili müəssisələrində təhsilini başa vurmayan şəxslərə onların müraciətindən sonra 5 gün ərzində bu qaydanın 3 nömrəli əlavəsində verilmiş formaya uyğun arayış verilir. ^[9]

4.2. Arayışda şəxsin dinlədiyi fənlər barədə məlumatlar verilir.

4.3. Arayışlar qoruyucu nişanı olan xüsusi kağızda çap olunur.

4.4. Arayış blankları Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən çap etdirilir və *peşə* təhsili müəssisələrinə onların müraciəti əsasında verilir.

4.5. Arayış blankları Azərbaycan Respublikasının Təhsil Nazirliyində və *peşə* təhsili müəssisələrində ciddi hesabat sənədi kimi saxlanılır.

4.6. Korlanmış arayış blankları ciddi hesabat sənədi kimi *peşə* təhsili müəssisəsi tərəfindən müvafiq qaydada aktla silinir.

4.7. Arayışların verilməsi üçün *peşə* təhsili müəssisəsində qeydiyyat kitabı açılır. Qeydiyyat kitabına aşağıdakı məlumatlar daxil edilir:

qeydiyyat nömrəsi;

arayış verilən şəxsin soyadı, adı, atasının adı;

arayışın seriyası və nömrəsi;

arayışın şəxsə verilmə tarixi;

arayış alan şəxsin imzası.

4.8. Arayışlar əlyazma və ya elektron formada qara şriftlə doldurulur.

5. Ümumi təhsilin səviyyələrini müxtəlif səbəblərdən başa vurmayan şəxslərə arayışın verilməsi qaydası

5.1. Arayış ümumi təhsilin ibtidai, ümumi orta və tam orta səviyyələrini müxtəlif səbəblərdən başa vurmayan şəxslərin valideynlərinin və ya digər qanuni nümayəndələrinin müraciəti əsasında məktəb pedaqoji şurasının qərarı ilə 10 gün müddətində bu Qaydanın 4, 5 və 6 nömrəli əlavələrində verilmiş formalara uyğun verilir.

5.2. Arayışda şagirdin dinlədiyi fənlər və həmin fənlər üzrə aldığı qiymətlər yazılır.

5.3. Arayış blankları Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən qoruyucu nişanı olan xüsusi kağızda çap etdirilir və ümumi təhsil müəssisələrinə onların müraciəti əsasında verilir.

5.4. Arayış blankları Azərbaycan Respublikasının Təhsil Nazirliyində və ümumi təhsil müəssisələrində ciddi hesabat sənədi kimi saxlanılır.

5.5. Korlanmış arayış blankları ciddi hesabat sənədi kimi ümumi təhsil müəssisəsi tərəfindən müvafiq qaydada aktla silinir.

5.6. Arayışların verilməsi üçün ümumi təhsil müəssisəsində qeydiyyat kitabı açılır. Qeydiyyat kitabına aşağıdakı məlumatlar daxil edilir:

qeydiyyat nömrəsi;

arayış verilən şagirdin soyadı, adı, atasının adı;

arayışın seriyası və nömrəsi;

arayışın verilmə tarixi;

arayışı alan şəxsin imzası.

5.7. Arayışlar əlyazma və ya elektron formada qara şriftlə doldurulur.

6. Ali təhsil pilləsinin doktorantura səviyyəsini müxtəlif səbəblərdən başa vurmayan şəxslərə arayışın verilməsi

6.1. Ali təhsil pilləsinin doktorantura səviyyəsi üzrə təhsilini başa vurmayan şəxslərə onların müraciətlərindən sonra 5 gün ərzində bu Qaydaların 7 nömrəli əlavəsinə uyğun formada arayış verilir. Arayışda doktoranturada təhsil müddətində verilmiş

doktorluq imtahanlarının adları və qiymətləri göstərilir. İmtahanlar müxtəlif təşkilatlarda verildikdə, bu barədə cədvəlin sonunda müvafiq qeydlər aparılır.

6.2. Arayışlar qoruyucu nişanı olan xüsusi kağızda çap olunur.

6.3. Arayış blankları Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən çap etdirilir və ali təhsil müəssisələrinə *elmi müəssisə və təşkilatlara* onların müraciəti əsasında verilir. ^[10]

6.4. Arayış blankları Azərbaycan Respublikasının Təhsil Nazirliyində, ali təhsil müəssisələrində *elmi müəssisə və təşkilatlarda* ciddi hesabat sənədi kimi saxlanılır. ^[11]

6.5. Korlanmış arayış blankları ciddi hesabat sənədi kimi ali təhsil müəssisəsi və *yəlmə müəssisə və təşkilat* tərəfindən müvafiq qaydada aktla silinir. ^[12]

6.6. Arayışların verilməsi üçün ali təhsil müəssisəsində *elmi müəssisə və təşkilatda* qeydiyyat kitabı açılır. Qeydiyyat kitabına aşağıdakı məlumatlar daxil edilir: ^[13]

qeydiyyat nömrəsi;

arayış verilən şəxsin soyadı, adı, atasının adı;

arayışın seriyası və nömrəsi;

arayışın verilmə tarixi;

arayışı alan şəxsin imzası.

6.7. Arayışlar əlyazma və ya elektron formada qara şriftlə doldurulur.

"Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi Qaydası"na
1 nömrəli əlavə



ARAYIŞ

AA 000000

Verilir _____
ondan ötrü ki,

(soyadı, adı, atasının adı)

o, həqiqətən " _____ " _____ il tarixindən " _____ " _____ il tarixinədək

(ali təhsil müəssisəsinin adı, və ya AMEA, təhsilin səviyyəsi, ixtisas və təhsilalma forması) ^[14]

* il tarixindən " _____ " _____ il " _____ " _____ tarixinədək*

(ali təhsil müəssisəsinin adı, və ya AMEA, təhsilin səviyyəsi, ixtisas və təhsilalma forması)

_____ təhsil almışdır.
_____ təhsil müddətində

(soyadı, adı, atasının adı)

semestrlər üzrə cədvəldə göstərilən fənləri dinləmişdir.

(ali təhsil müəssisəsindən və ya AMEA-dan xaric olunma səbəbləri göstərilməlidir) ^[15]

(əmrin -si və tarixi)

tələbələr sırasından xaric edilmişdir.

M.Y.

Rektor və ya AMEA-nın prezidenti _____ ^[16]

Qeydiyyat -si _____

" _____ " _____ il

| Sıra -si | Tədris planı üzrə fənnin adı | Kreditin miqdarı | | Aldığı ** qiymət (hərf və balla) |
|----------|------------------------------|--------------------|------------|----------------------------------|
| | | müəyyənləşdirilmiş | qazanılmış | |
| | | | | |
| | | | | |

| | | | | |
|--|--|--|--|--|
| | | | | |
| | | | | |
| | | | | |
| | | | | |
| | | | | |
| | | | | |
| | | | | |
| | | | | |
| | | | | |
| | | | | |
| | | | | |

* Bu hissə tələbə təhsilini digər orta ixtisas təhsili müəssisəsində başladığı halda doldurulur
 **Fənn üzrə tələbələrə bilivi aşağıdakı kimi qiymətləndirilir:

- | | |
|------------------|-------------------|
| A — "əla" | (91-100) |
| B — "çox yaxşı" | (81-90) |
| C — "yaxşı" | (71-80) |
| D — "kafi" | (61-70) |
| E — "qənaətbəxş" | (51-60) |
| F — "qeyri-kafi" | (51 baldan aşağı) |

**Tədris işləri üzrə
 direktor müavini _____**

"Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini
 və səviyyəsini başa vurmayan şəxslərə arayıfın
 verilməsi Qaydası"na
3 nömrəli əlavə



ARAYIŞ

AA 000000

Verilir _____ ondan ötrü ki,

(soyadı, adı, atasının adı)

O, həqiqətən " _____ " _____ il tarixindən " _____ " _____ il tarixinədək

(peşə təhsili müəssisəsinin adı, təhsil forması və ixtisas)

təhsil almışdır.

_____ təhsil müddətində

(soyadı, adı, atasının adı)

tədris planı üzrə cədvəldə göstərilən fənləri dinləmişdir.

(peşə təhsili üzrə peşə diplomunun verilməməsi səbəbləri göstərilməlidir)

(əmrin -si və tarixi)

_____ təhsilini başa _____ çatdırma bilməmişdir.

M.Y.

Direktor _____

Qeydiyyat -si _____
"_____" _____ il

| Sıra -si | Tədris planı üzrə fənnin adı | Aldığı qiymət | |
|-------------|---------------------------------|---------------|--------|
| | | rəqəmlə | hərflə |
| | | | |
| | | | |
| | | | |
| | | | |
| | | | |
| | | | |
| | | | |
| | | | |
| | | | |
| | | | |
| | | | |
| | | | |
| | | | |
| | | | |
| | | | |
| | | | |
| | | | |
| | | | |
| | | | |

Tədris işləri üzrə
direktor

müavini

"Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini
və səviyyəsini başa vurmayan şəxslərə arayışın
verilməsi Qaydası"na
4 nömrəli əlavə



Ümumi orta təhsil haqqında

ARAYIŞ

Verilir _____ ildə anadan olmuş _____

(soyadı, adı, atasının adı)

ondan ötrü ki, o, həqiqətən 20 _____ /20 _____ dərslərində

IX sinfində oxumuş və aşağıdakı qiymətləri almışdır:

Ana dili () _____
Ədəbiyyat _____
Azərbaycan dili (dövlət dili) _____
Xarici dil () _____
İkinci xarici dil () _____
Riyaziyyat _____
İnformatika _____
Azərbaycan tarixi _____
Ümumi tarix _____
Fizika _____
Kimya _____
Biologiya _____
Coğrafiya _____
Həyat bilgisi _____
Texnologiya _____
Fiziki tərbiyə _____
Musiqi _____
Təsviri incəsənət _____

Direktor

Direktor müavini
Müəllimlər:

Arayış « ____ » _____ 20__ il tarixində verilmişdir
M.Y. _____ seriya _____
Qeydiyyat -si _____

"Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini
və səviyyəsini başa vurmayan şəxslərə arayışın
verilməsi Qaydası"na
5 nömrəli əlavə



Tam orta təhsil haqqında

ARAYIŞ

Verilir _____ ildə anadan olmuş _____

(soyadı, adı, atasının adı)

ondan ötrü ki, o, həqiqətən 20 _____ /20 _____ dərslərində

IX sinfində oxumuş və aşağıdakı qiymətləri almışdır:

| | |
|-------------------------------|-------|
| Ana dili () | _____ |
| Ədəbiyyat | _____ |
| Azərbaycan dili (dövlət dili) | _____ |
| Xarici dil () | _____ |
| İkinci xarici dil () | _____ |
| Riyaziyyat | _____ |
| İnformatika | _____ |
| Azərbaycan tarixi | _____ |
| Ümumi tarix | _____ |
| Fizika | _____ |
| Kimya | _____ |
| Biologiya | _____ |
| Coğrafiya | _____ |
| Fiziki tərbiyə | _____ |
| Çağırışa qədərki hazırlıq | _____ |
| _____ | _____ |
| _____ | _____ |

Direktor
Direktor müavini
Müəllimlər:

Arayış " ____ " _____ 20__ il tarixində verilmişdir
M.Y. _____ seriya _____
Qeydiyyat -si _____

"Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və
səviyyəsini başa vurmayan şəxslərə arayışın
verilməsi Qaydası"na
6 nömrəli əlavə



İbtidai təhsil haqqında

ARAYIŞ

Verilir _____ ildə anadan olmuş _____

(soyadı, adı, atasının adı)

ondan ötrü ki, o, həqiqətən 19 _____ ildə anadan olmuş, 20 _____ /20 _____ dərslərində

IV sinifdə oxumuş və aşağıdakı qiymətləri almışdır:

Ana dili () _____
Azərbaycan dili (dövlət dili) _____
Xarici dil () _____
Riyaziyyat _____
İnformatika _____
Həyat bilgisi _____
Texnologiya _____
Fiziki tərbiyə _____
Musiqi _____
Təsviri incəsənət _____
_____ _____
_____ _____

Direktor
Direktor müavini
Müəllimlər:

" ____ " _____ 20__ il tarixdə verilmişdir
M.Y. seriya _____
Qeydiyyat -si _____

"Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini
və səviyyəsini başa vurmayan şəxslərə arayışın
verilməsi Qaydası"na
7 nömrəli əlavə



ARAYIŞ

AA 000000

Verilir _____ ildə anadan olmuş _____

_____ (soyadı, adı, atasının adı)
ondan ötrü ki, o, həqiqətən " ____ " _____ il tarixindən
" ____ " _____ tarixinədək _____

(ali təhsil müəssisəsinin və ya elmi müəssisə və təşkilatın adı, təhsilin səviyyəsi, ixtisas və təhsil alma
forması) **[18]**

_____ təhsil almışdır və
təhsil müddətində cədvəldə göstərilən fənlər üzrə doktorluq imtahanlarını vermişdir.
O, _____

(ali təhsil müəssisəsindən və ya elmi müəssisə və təşkilatdan xaric olunma səbəbləri göstərilməlidir)

(əmrin -si və tarixi)

doktoranturadan xaric edilmişdir.

M.Y.
Rektor (direktor) _____
Qeydiyyat -si _____
" ____ " _____ 20__ il

| Sıra - si | Fənlər üzrə doktorluq imtahanlarının adı | Aldığı qiymət | |
|--------------|---|---------------|--------|
| | | rəqəmlə | hərflə |

| | | | |
|--|--|--|--|
| | | | |
| | | | |
| | | | |
| | | | |
| | | | |
| | | | |
| | | | |
| | | | |
| | | | |
| | | | |
| | | | |
| | | | |
| | | | |
| | | | |
| | | | |
| | | | |

Qeyd: Hansı sənədlər əsasında hazırlanmışdır.

Elmi işləri üzrə prorektor
(direktor müavini) _____

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

1. 23 may 2013-cü il tarixli **82** nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (**Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, 05, maddə 568**)
2. **13 iyun 2016-cı il tarixli 222 nömrəli** Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (**“Azərbaycan” qəzeti, 19 iyun 2016-cı il, 131, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 6, maddə 1199**)
3. **9 dekabr 2016-cı il tarixli 497 nömrəli** Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (**“Xalq” qəzeti, 13 dekabr 2016-cı il, 276, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 12, maddə 2216**)
4. **28 aprel 2017-ci il tarixli 181 nömrəli** Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (**“Xalq” qəzeti, 30 aprel 2017-ci il, 91, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 4, maddə 664**)
5. **19 dekabr 2018-ci il tarixli 542 nömrəli** Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (**“Xalq” qəzeti, 22 dekabr 2018-ci il, 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 12, II kitab, maddə 2738**)
6. **3 iyun 2019-cu il tarixli 252 nömrəli** Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (**“Xalq” qəzeti, 5 iyun 2019-cu il, 122, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, 6, maddə 1141**)

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

[1] 23 may 2013-cü il tarixli **82** nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (**Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, 05, maddə 568**) ilə “Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi Qaydası”nın 1-ci hissəsi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

1. Ümumi müddə

Bu Qayda “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun hazırlanmışdır və ali təhsil pilləsini müxtəlif səbəblərdən başa vurmayan şəxslərə arayışın verilməsi qaydasını tənzimləyir. Həmin arayış ali təhsilin müvafiq səviyyələrini müxtəlif səbəblərdən başa vurmayan şəxslərin (yetkinlik yaşına çatmadıqda, valideynlərinin və ya digər qanuni nümayəndələrinin) müraciətləri əsasında verilir.

[2] **9 dekabr 2016-cı il tarixli 497 nömrəli** Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (**“Xalq” qəzeti, 13 dekabr 2016-cı il, 276, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 12, maddə 2216**) ilə 1.2-ci bəndə “**qiymətləndirilməyən və ya**” sözlərindən sonra “**buraxılış imtahanında iştirak etməyən, yaxud**” sözləri əlavə edilmişdir.

3 iyun 2019-cu il tarixli 252 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (**“Xalq” qəzeti, 5 iyun 2019-cu il, 122, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, 6, maddə 1141**) ilə “Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi Qaydası”nın 1.2-ci bəndindən “, **yaxud tam orta təhsil səviyyəsində fənn (fənlər) üzrə illik qiyməti “ 2” olduğu üçün yekun attestasiyaya buraxılmayan**” sözləri çıxarılmışdır.

[3] **19 dekabr 2018-ci il tarixli 542 nömrəli** Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (**“Xalq” qəzeti, 22 dekabr 2018-ci il, 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 12, II kitab, maddə 2738**) ilə “Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi Qaydası”nın 1.3-cü bəndində, 4.4-4.7-ci bəndlərində və 3 nömrəli əlavədə hər iki halda “**ilk peşə-ixtisas**” sözləri “**peşə**” sözü ilə əvəz edilmişdir.

[4] **13 iyun 2016-cı il tarixli 222 nömrəli** Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (**“Azərbaycan” qəzeti, 19 iyun 2016-cı il, 131, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 6, maddə 1199**) ilə “Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi Qaydası”nın 2.3-cü bəndə “**ali təhsil müəssisələrinə**” sözlərindən sonra “, **həmçinin Azərbaycan Milli Elmlər Akademiyasına (bundan sonra - AMEA)**” sözləri əlavə edilmişdir.

[5] **13 iyun 2016-cı il tarixli 222 nömrəli** Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (**“Azərbaycan” qəzeti, 19 iyun 2016-cı il, 131, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 6, maddə 1199**) ilə “Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi Qaydası”nın 2.4-cü bənddə “**və ali təhsil müəssisələrində**” sözləri “, **ali təhsil müəssisələrində və AMEA-da**” sözləri ilə əvəz edilmişdir.

[\[6\]](#) [13 iyun 2016-cı il tarixli 222 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 19 iyun 2016-cı il, 131, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 6, maddə 1199) ilə “Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi Qaydası”nın 2.5-ci və 2.6-cı bəndlərdə ismin müvafiq hallarında “**ali təhsil müəssisəsi**” sözləri ismin müvafiq hallarında “**ali təhsil müəssisələri və AMEA**” sözləri ilə əvəz edilmişdir.

[\[7\]](#) [19 dekabr 2018-ci il tarixli 542 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 22 dekabr 2018-ci il, 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 12, II kitab, maddə 2738) ilə “Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi Qaydası”nın 4-cü hissənin adında “**ilk peşə-ixtisas**” sözləri “**Peşə**” sözü ilə əvəz edilmişdir.

[\[8\]](#) [19 dekabr 2018-ci il tarixli 542 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 22 dekabr 2018-ci il, 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 12, II kitab, maddə 2738) ilə “Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi Qaydası”nın 4.1-ci bəndinin birinci abzasında “**ilk peşə-ixtisas**” sözləri “**peşə**” sözü ilə əvəz edilmişdir.

[\[9\]](#) [19 dekabr 2018-ci il tarixli 542 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 22 dekabr 2018-ci il, 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 12, II kitab, maddə 2738) ilə “Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi Qaydası”nın 4.1-ci bəndinin ikinci abzasında “**ilk peşə-ixtisas**” sözləri “**Peşə**” sözü ilə əvəz edilmişdir.

[\[10\]](#) [28 aprel 2017-ci il tarixli 181 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 aprel 2017-ci il, 91, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 4, maddə 664) ilə 6.3-cü bənddə “**(elmi təşkilatlara)**” sözləri “**, elmi müəssisə və təşkilatlara**” sözləri ilə əvəz edilmişdir.

[\[11\]](#) [28 aprel 2017-ci il tarixli 181 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 aprel 2017-ci il, 91, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 4, maddə 664) ilə 6.4-cü bənddə “**və elmi təşkilatlarda**” sözləri “**, elmi müəssisə və təşkilatlarda**” sözləri ilə əvəz edilmişdir.

[\[12\]](#) [28 aprel 2017-ci il tarixli 181 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 aprel 2017-ci il, 91, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 4, maddə 664) ilə 6.5-ci bənddə “**elmi təşkilat**” sözləri “**elmi müəssisə və təşkilat**” sözləri ilə əvəz edilmişdir.

[\[13\]](#) [28 aprel 2017-ci il tarixli 181 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 aprel 2017-ci il, 91, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 4, maddə 664) ilə 6.6-cı bənddə “**və elmi təşkilatda**” sözləri “**, elmi müəssisə və təşkilatda**” sözləri ilə əvəz edilmişdir.

[\[14\]](#) [13 iyun 2016-cı il tarixli 222 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 19 iyun 2016-cı il, 131, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 6, maddə 1199) ilə “Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi Qaydası”nın 1 nömrəli əlavə - “Arayış”ının hər iki halda “**ali təhsil müəssisəsinin adı,**” sözlərindən sonra “**və ya AMEA,**” sözləri əlavə edilmişdir.

[\[15\]](#) [13 iyun 2016-cı il tarixli 222 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 19 iyun 2016-cı il, 131, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 6, maddə 1199) ilə “Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi Qaydası”nın 1 nömrəli əlavə - “Arayış”ının “**ali təhsil müəssisəsindən**” sözlərindən sonra “**və ya AMEA-dan**” sözləri əlavə edilmişdir.

[\[16\]](#) [13 iyun 2016-cı il tarixli 222 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 19 iyun 2016-cı il, 131, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 6, maddə 1199) ilə “Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi Qaydası”nın 1 nömrəli əlavə - “Arayış”ının “**Rektor**” sözündən sonra “**və ya AMEA-nın prezidenti**” sözləri əlavə edilmişdir.

[\[17\]](#) [13 iyun 2016-cı il tarixli 222 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 19 iyun 2016-cı il, 131, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 6, maddə 1199) ilə “Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi Qaydası”nın 1 nömrəli əlavə - “Arayış”ının “**ali təhsil müəssisəsində**” sözlərindən sonra “**və ya AMEA-da**” sözləri əlavə edilmişdir.

[\[18\]](#) [28 aprel 2017-ci il tarixli 181 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 aprel 2017-ci il, 91, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 4, maddə 664) ilə Qaydaya 7 nömrəli əlavə - “Arayış”da “**elmi təşkilatın**” sözləri “**elmi müəssisə və təşkilatın**” sözləri ilə və “**elmi təşkilatdan**” sözləri “**elmi müəssisə və təşkilatdan**” sözləri ilə əvəz edilmişdir.